

**Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2019-cu il 13 mart tarixli
KQ-06 nömrəli qərarı ilə təsdiq edilmiş "Peşə təhsili pilləsində təhsilalanların
attestasiyasının aparılması Qaydası"nda edilmiş dəyişiklik:**

1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2.1. İlk peşə və texniki peşə təhsili səviyyəsi üzrə cari qiymətləndirmə tələbənin təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə qarşıya çıxan çətinlikləri müəyyən edib, aradan qaldırmaq məqsədi ilə aparılır. Təhsilalanın nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi və məzmunun mənimsənilməsi təmin edilir, tədris prosesi tənzimlənir. Cari qiymətləndirmə zamanı tapşırıqvermə, müsahibə və müşahidə (tələbələrin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

Cari qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur. Bu nəticələr barədə "Tələbə kitabçası"nda və "Müəllimin (təlim ustasının) cari qiymətləndirmə dəftəri"ndə yazılı qeydlər aparılır. Cari qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər (nəticələrin qısa təsviri) təhsilalanın peşə təhsili müəssisəsindəki fərdi qovluğunda saxlanılır.

2.2. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə cari qiymətləndirmə modul/fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir və özündə dərəcə davamiyyəti, tələbənin sərbəst işi və semestr ərzində nəzəri və praktiki dərslərdə topladığı balları əks etdirir. Tələbə semestr ərzində maksimum 10 bal davamiyyət (semestr ərzində modul/fənnin tədris saatlarının hər buraxılan 10%-nə 1 bal çıxılır), maksimum 10 bal sərbəst işə və maksimum 30 bal nəzəri və praktiki dərslərdəki nəticəsinə görə əldə edə bilər. Cari qiymətləndirmənin nəticələri jurnalda qeyd edilir."

2. 3.1-ci bənddə "Aralıq" sözü "İlk peşə və texniki peşə təhsili səviyyəsi üzrə aralıq" sözləri ilə əvəz edilsin.

3. 3.3.1-ci, 3.3.2-ci yarımbəndlərdə və 3.4-cü bənddə ismin müvafiq hallarında "modul" sözündən sonra "və istehsalat təlimi" sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmununda 3.8-ci bənd əlavə edilsin:

"3.8. Yüksək texniki peşə təhsili səviyyəsində bilik, bacarıq və səriştənin qiymətləndirilməsinin çoxballı sistemi tətbiq edilir. Tələbənin modul/fənn üzrə toplaya biləcəyi

balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə əsasən cari qiymətləndirmədən, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır. İmtahan təlim nəticələri üzrə biliklərin qiymətləndirilməsi üçün nəzəri suallarla yanaşı səriştələrin qiymətləndirilməsi üzrə praktiki tapşırıqları da əhatə edir. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olduqda tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Konkret modul/fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:

- 51 baldan aşağı	- «qeyri-kafi»;	- F
- 51-60 bal	- «qənaətbəxş»	- E
- 61-70	- «kafi»	- D
- 71-80	- «yaxşı»	- C
- 81-90	- «çox yaxşı»	- B
- 91-100	- «əla»	- A”.

5. 4.1-ci bənddə “Yekun” sözü “Peşə təhsili pilləsində yekun” sözləri ilə əvəz edilsin.

6. 4.3.1.6-cı yarımbənddə “İxtisas” sözü “İlk peşə və texniki peşə təhsili səviyyəsi üzrə ixtisas” sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmununda 4.3.1.7-ci yarımbənd əlavə edilsin:

“4.3.1.7. Yüksək texniki peşə təhsili səviyyəsində ixtisas (sınaq) istehsalat işinin yekun nəticələri bu Qaydanın 3.8-ci bəndində əks etdirilmiş çoxballı qiymət şkalası (A,B,C,D,E,F) ilə ölçülür və qiymətlər jurnala və tələbənin “Tələbə kitabçası”na yazılır. Tələbənin toplaya biləcəyi maksimum balların miqdarı 100-ə bərabərdir. Bu balların yarısı tələbənin istehsalat təcrübəsi ərzində davamiyyəti və təlim nəticələri üzrə qiymətləndirilməsi, digər yarısı isə Komissiya tərəfindən ixtisas (sınaq) istehsalat işlərinin qiymətləndirilməsi nəticələrinə görə formalaşır.”.

8. 4.8-ci bənddə “iştirak etməyənlərə” sözlərindən sonra “, həmçinin müxtəlif səbəblərdən peşə təhsili pilləsini başa vurmayan tələbələrə” sözləri əlavə edilsin.